

Xanm Fatim(s): hyat v fziltlri

slam peymbri hzrt Mhmmid Mustafann(s..s) ziz qz xanm Fatim Zhrann(s.) hadtinin ildnm gnlrini yaayrq. "Fatim Gnlri" adlandrlan bu gnlr o hzrtin qsa, eyni zamanda son drc zngin v dyrli hyatna .n.r salmaq n dyrli frst saylr



arannews:parstoday-Bu günler Peymbrimizin pak nslinin – seyidler nslinin qayna, dünya v Cnnt qadnlarnn xanm, nübuvvt (peymbrlik) mrkzind dünyaya glib boy-a-baa çatm, vlayt (imamt) evind hyatn davam etdirn, n yax qz, n yax hyat yolda, n yax ana kimi qadnn bütün faliyytini ks etdirn lamtlri özünd toplayan nümunvi, ideal, msum qadn – xanm Fatimeyi-Zhra leyha salamm hadtinin ildönümü günlidir.

Biz bilirik ki, insanlar insan hyat il bal hr hans bir hadisy ad qoyur, onu nny çevirir, Analar günü, Qadnlar günü v s. kimi müyyn adlar verirlr. Bu nnlrdn danmaq istsk, müslman qadnlar üçün seç bilcyimiz n gözl gün Hzrt Fatimeyi-Zhrann mübark doum günüdür, çünki o, n yax qz, n yax ana, n yax hyat yolda v öz mdniyyti v davranlarnda n üstün müslman qadn olmudur. Bütün bu insani cizgilri özünd toplad üçün biz mam Xomeyninin tklif etdiyi kimi ay tqvimi il cümad laxir aynn 20-ni – xanm Fatimeyi-Zhrann doum gününüDünya Müslman Qadnlar günü kimi qeyd etmliyik, çünki biz bilirik ki, hr hans lamtdar bir gün müyyn lamtdar bir hadis il baldr. Ona gör d Qadnlar günü yuxarda sadaladmz n gözl xüsusiyetlri özünd toplayan qadna – Hzrt Fatimeyi-Zhra (.s.)-a hsr olunmaldr.

NÜMUNV QADIN

slamn qadnlarn haqq v hüquqlarn qorumaq v onlarn trqqi etmlirini tmin etmk üçün bir çox qanun v proqramlar vardr. Nümunvi slam qadnn tanmaq, onun gözl xlaqndan ibrt götürmk üçün vhy mktbind thsil alan slam qadnlarn kamil bir kild tanmaq v onlarn hyatnn külliyyatn aradrmaq lazmdr.

Hz. Fatim (.s.), übhsiz ki, bütün slam qadnlarnn banda yer almaqdadr, çünki o, atas msum, hyat yolda msum v özü d msum olan yegan qadndr. Fatimnin trbiy v yaay mühiti, ismt v msumluq mühiti idi. Uaqlq illrini, slamn ilk xsiyytinin, yni almlrin Rbbi Allahn trbiysi altnda olan v Allah trfindn seçilmi Peymbrin evind keçirmidi. Ev ilrini yerin yetirm v uaq trbiy etm dönmini d slamn ikinci xsiyytinin, yni li ibn bitalibin evind keçirmidi. Bu qsa müddet içrisind iki msum xsi, yni Hsn v Hüseyni v iki qz övlad, yni Zeynb v Ümmügülsüm kimi ücatli v fdakar qz övladlarn cmiyyt tqdim etmidir. Bel bir evd açq kild islami xlaq v qanunlarn parlaq nticlirini görmk v slamn ideal v nümunvi qadnn tapmaq mümkündür.

FATM (.S.)-IN ANASI

Fatim (.s.)-n anas Xuvylidin qz Xdic adl bir qadn idi. Xdic Qüreyn saltli v soylu aillrindn birind dünyaya glmi v orada trbiy alb böyümüdür. Ailsindn olan kiilrin hams alim, fdakar, ruhani v Kb evini himay edn xslr idi. Ymn padah Tubba Hcrülsvdi Mscidülhamdan Ymn aparmaq istdikd Xdicnin atas Xuvylidin mübariz v fdakarl nticsind Ymn padah qrarndan dönmü v artq o da yerindn çxarmamdr.

Xdic gnc yalarnda tiq ibn Aiz il evlnmi, lakin uzun bir müddt keçmdn tiq gözlrini dünyaya yummu v Xdic böyük bir srvt v mal il tk qalmdr.

Xdic bir müddt dul qald, daha sonra Bni-Tmimin böyüklerindn biri olan Hind ibn Bnnas adl bir xsl evlndi, fqt Hind d gnc ikn vfat etdi, yen Xdic böyük bir srvtl yalqz qald.

Xdic birinci v ikinci rindn miras olaraq ald xeyli miqdarda srvti elc saxlamasa da, o zamanlar adt olan faiz ilrind d istifad etmdi. O, bu srvtl doru il mul olan xslr vasitsil ticart etmy balad.

Xdicnin hyatnn seçkin v parlaq nöqtlrindn biri d onun Peyembr il evlnm msisidir. Xdicnin birinci v ikinci ri vfat etdikdn sonra o an uca qadnda srbstlik v baxmszlq hal tclli etdi. O artq evlnmk istmirdi. Amma maraql cht budur ki, rbin önd gln v varl kiilri il sla evlnmy raz olmayan Xdic tam bir smimiyytl yetim v fqir olan Mühmmd kimi bir xsl evlnmy hazr idi.

Bu evlilik Rsulullah (s) üçün çox dyrli idi, çünki bir trfdn fqir v yoxsul idi. Bu sbb v ya baqa bir sbb gördir ki, iyirmi be yana qdr evlnmmidi. Digr trfdn d evsiz-eiksiz v tnha idi. Yalqzlq hiss edirdi, bu mübark evlilik vasitsi il hm ehtiyaclar aradan qaldrd, hm d dost, yar, drd orta v gözl bir müavir qazand.

Mühmmd (s) v Xdic sfa v smimiyytl dolu bir ail qurdular. Qadnlardan Peyembrin dvtini qbul edn ilk qadn oldu. O uca qadn hdsiz v hesabsz mal v srvtinin hamsn qeydsiz v rtsiz Peyembrin ixtiyarna buraxd.

Peyembr (s) bel buyurmudur: "Xdic bu ümmtin n xeyirli qadnlarndan biridir” [1].

Ai bel deyir: "Peyembr (s) Xdicni daim yaxlqla xatrladna gör bir df o Hzrt: "Ya Rsulllah, Xdic qoca bir qadnd, Allah sn ondan daha yaxsn balad”, – dey rz etdim. Rsulullah qzblnib bel buyurdu: "And olsun ki, Allah-Taala ondan daha yaxsn mn nsib etmmidir. Xdic baqalarnn kafir olduu bir zamanda iman gtirdi. Baqalarnn mni inkar etdiyi bir zamanda mni tsdiq etdi. Baqalarnn mni hr eydn mhrum etdiyi bir zamanda maln tmnnasz mnim ixtiyarma buraxd v Allah-Taala mnim nslimi onun övladnda qrar verdi” .

Ai deyir ki: "Artq mn ondan sonra Xdicni pislikl xatrlamamaa qrar verdim” [2].

Rvaytlrd söylnilmidir ki, Cbrayl Peyembr nazil olduunda hr dfsind bel rz edrdi: "Allahn salamn Xdicy çatdr v bel de: "Allah-Taala Cnntd snin üçün bir saray hazrlamdr ” [3].

LK SLAM MRKZ

slamda qurulan ilk islami ail Muuml;hmmd (s) v Xdicnin evi idi. Onlarn say üç nfrdn artq deyildi: Muuml;hmmd (s), Xdic v li () .

O ev islami inqilabn mrkzi idi, çox ar vziflri vard. Kuuml;fr v buuml;t qar muuml;cadil etmlri v tövhid dinini yasmalar lazм idi. Buuml;tün duuml;nyada sadc bir islami ev var idi. O da bu üç xsin yaad ev idi v onlarn banda Hzrt Muuml;hmmd (s) dururdu. Allah-Taala onun xlaq haqqnda bel buyurur: "übhsiz, sn çox böyük bir xlaq üzrindsn” [4].

Rsulullah (s) Xdicni hddindn artq sevirdi, onun xsiyytin hörmtl yanard, htta Xdicnin dostlarna bel ehtiram göstrirdi.

ns bel deyir: "Bzn Peymbr hdiyy tqdim edildikd bel buyurard: "Filan qadnn evin aparn, çünki o Xdicnin dostu idi”

Xdic sxntl anlarnda Muuml;hmmd (s)- tslli verir, hdf çatmaq yolunda onu ümidvar edirdi. Kafirlr ignc v ziyt verdiklri zaman Hzrt ev girmz Xdicnin fqt v mhbbtin qrq olur v isti ocaqdan güc alrd. Çtinliklr v qorxulu hadislr haqqnda o bilgili v all-kamall qadnla mslhtlirdi.

Bli, Fatimeyi-Zhra bel bir sfa v smimiytl dolu aild dünyaya glmi, o cür atadan v fdakar anadan trbiy almdr.

SMAV MR

Bir gün Rsulullah (s) bth (Mkk il Mina arasnda) deyiln yerd ylmidi, o anda Cbrayl nazil olub bel rz etdi: "Allah-Taala siz salam göndrdi v buyurdu ki: "Qrx gün, qrx gec Xdicdn uzaqla, namaz v ibadtl mul ol”

Rsulullah (s) mmr vasitsil Xdicy bel bir xbr göndrdi: "Sn el ziz v dyrlisn ki, bu id almlrin Rbbinin mrin itat edirm. Allah mslhtlri daha yax bilndir. Ey Xdic, sn böyük v silzad bir qadnsan. Allah-Taala mlklrini snin nazn çkmy mmur edir. Geclri evin qapsn bala, yatanda istiraht et v almlrin Rbbinin mrini gözli. Mn bu müdvt rzind sd qz Fatimnin evind qalacaam”

Qrx gün tamam olanda Allahn mlyi nazil olaraq Cnntdn bir yemk gtirdi v bel rz etdi: "Bu gec bu Cnnt meyvlrindn ye!”

Rsulullah Cnnt meyvlri il iftarn açd, namaz (tbiidir ki, nafil namaz, çünki Peymbr vacib namazniftardan qabaq yerin yetirmidi) v ibadt hazrlamaq üçün qalxmaq istdikd Cbrayl nazil olub bel buyurdu: "Ey Allahn dyrli Peymbri, bu gec müsthb namazdan vaz keç. Xdicnin evin get, çünki Allah-Taala snin sülbündn trtmiz övladlar yaratma irad etmidir”

Nhayt, Peymbr (s) qrx gün ayrlqdan sonra Xdicnin görüün getdi.

Xdic bel deyir: "Mn hmin 40 gün müddti tk qalrdm. Axam dün kimi qapn balayb, prdlri çkir v namaz qlrdm. Namaz qurtarandan sonra çra söndürüb yatama istiraht etmy gedirdim. Lakin o gec hl yatmamdm, qapnn döyüldüyünü eitdim. Mn: "Qapn döyn kimdir ki, Peymbrdn baqa heç kim onu döymy layiq deyil” – dedim. Bu vaxt Peymbrin mlahtli ssini eitdim: "Ey Xdic, qapn aç! Mnm, Mühmmdm” – dedi.

Sevinci qapn açdm, gülrüz ev daxil oldu”. V o gec Fatimnin nuru atasnn sülbündn ana rhmin daxil oldu[5].

Peymbr (s)-in Xdicdn qrx gün müdütind knarladrmas Fatim (.s.)-n müqdds vücudunu, Allahn bu böyük töhf v hdiyisini almaq üçün görüln hazrlq idi.

Peymbrin Xdicdn bu cür uzaq olmas dünya qadnlarnn xam Hzrt Fatimeyi-Zhra (.s.)-n mqamnn uca, doma v ziz olmasna bir nümundir ki, bu fzilti söz il ifad etmkd dil bel acizdir.

FATM (.S.)-IN DOUMU

Hamillik dönmi sona çatb, Fatimnin doum zaman yaxnladqda Xdic bir nfri Qürey qadnlarnn v köhn dostlarnn yanna göndrdi: "Köhn kinlrinizi unudun, bu thlükli anmda kömyim glin. Doum iind mn yardm edin”. Çox keçmdi ki, Xdicnin elçisi alar gözl geri döndü v bel dedi: "Kimin qapsn döydüms, raz olmad, xahiinizi qbul etmdi v hr ks cavab olaraq bel dedi: "Xdicy söyl ki, bizim nsihtimizi qbul etmdin, bizim uyun gördüyümüzün ziddin fqir bir yetiml evlndin. Budur, buna gör d snin evin glmy v sn yardmç olmaa hazr deyilik”.

Xdic kinli qadnlarn bu qlb incidn sözlirini eidnd onlarn yardmndan ümidini ksdi v çox myus oldu. Maddi almdn v kinli qadnlardan üz çevirib almlrin Rbbi olan Allaha v baqa bir alm yöldi. Bel çxlmaz bir zamanda Allahn mlklri, Cnntin hurilri v smavi qadnlar onun yardmna gldilr. ziz Fatim, yni nübuvvt smasnn nur saçan ulduzu dünya almin ayaq basd v dünyann rqini v qrbini vlayt nuruna boyad.

Fatim (.s.)-n doum tarixi haqqnda slam alimlri arasnda ixtilaflar vardr. i alimlrin gör o Hzrt bestin 5-ci ilind cümad laxir aynn 20-si, Cümünü dünyaya glmidir .

HZ. FATMNN EVLNMS

Fatim evlnck yaa çatanda Peymbrimiz onu Allahn mri il miolusu v ilk müslman Hzrt li il evlndirdi. Peymbrimiz Hz. liy xitab edrk bel buyurmudur: "Cbrayl nazil olub bel dedi: "Ya Mühmmd, Allah sni yaratdqlar arasndan seçdi v risalt il vziflndirdi; lini d sn qarda v caniin olaraq seçdi. Qzn Fatimni onunla evlndirmlisn; Allah onlar yuxar almd (mli-lada) evlndirdi. Allah onlara iki trtmiz, ncib, tahir v gözl övlad balayacaqdr”. Ya li, Cbrayl hl göy yükslmmi sn qapn döydün” [6].

HZ. ZHRANIN MEHRYS

1. Dörd yüz v ya dörd yüz sksn v yaxud be yüz dirhm dyrind bir zireh.
2. Ymn qumandan bir dst libas.
3. Üstünd oturmaq üçün istifad olunan alanm tüklü qoyun drisi.

DRS VERC BR ML

slam ar mehriyni xalqn mslhtin uyun bilmir; kürknin din v xlaqn

bynirsinizs, mehr haqqnda srtlik etmyin v az il kifaytlnin, – dey övsiylr verir.

Peymbri-krm (s) bel buyurmudur: "Ümmtimin n üstün qadnlar gözl v mehriysi az olanlardr” [7].

mam Sadiq () is bel söyilmidir: "Qadnn pis olmas mehriysinin ar olmasdr” [8].

slamn sevgili Rsulu ar mehriynin xalqn ziyanna olduunu mln bütün insanlara baa salmaq üçün ziz qzn qeyd etdiyimiz mehriy qarlnda li ibn bitalib il evlndirdi. Htta ondan borc olaraq bir ey istmdi.

HZ. FATMNN CEHZ

Rsulullah (s) Hz. liy bel buyurdu: "ndi qalx, Fatimy mehriy olaraq verdiyin zirehi sat, pulunu mn gtir, onunla bzi ev yalar v lazml eylr alaq”;

Hz. li zirehini satd v pulunu gtirib Peymbr tqdim etdi. Rsulullah (s) bubkri, Salmani-Farsi v Bilal hüzuruna çarb onlara bel buyurdu: "Bu pul il Fatim üçün ev yas v lazml eylr aln”;

bubkr bel deyir: "Pulu saymda 63 dirhm olduunu gördüm v o pul il bu eylri aldm:

1. Bir a köynk.
2. Böyük bir ba örtüyü.
3. Xeybr mal qara bir libas.
4. Xurma lifindn hörüln bir yataq taxt.
5. Qoyun yunu, digri is xurma lifi il doldurulmu olan ktandan iki dd dök.
6. çi zxr adndak xoiyli bitki il doldurulmu olan qoyun drisindn dörd dd yastq.
7. Bir dd Hicr hsri.
8. Bir dd I dyirman.
9. Bir mis lyn.
10. Dridn düzldilmi bir tuluq.
11. Paltar yumaq üçün bir lyn.
12. Süd üçün bir dd kasa.
13. Bir su qab.
14. Bir yun prd.
15. Bir aftafa.
16. Su götürmk üçün istifad olunan bir saks qab.
17. Bir dd dri süfr.
18. ki saks kuz.
19. Bir ba[9].

Fatimnin cehizini Peymbrin hüzuruna gtirdiklri zaman Hzrtin gözlrindn ya axd, ban göy doru qaldrb bel dedi: "Allahm, bu evliliyi

qablarnn çoxu saksdan olan xslr mübark eyl!”
MÜSLMANLAR ÜÇÜN BR DRS

Li il Fatimnin evlnmsi islami evliliklrin n hssas v n önmlı örnklrindn biri idi, çünki qzn atas rb Yarmadasnn v slam Dünyasnn n böyük xsiyyti v Allah trfindn seçilmi Peyembr idi. Qzn özü d slam qadnlarnn n üstünü, n alls, n trbiylisi, n kamili v briyytin dörd böyük qadnlarndan biri sayld. Kürkn is salt v nsb baxmndan rblrin n rflisi idi. Elm, kamal, ücat baxmndan bütün slam xsiyytlrindn üstün idi. Rsulullahn rsmi xlifi, vziri v müaviri idi. slamn csur sgri v slam ordusunun ba srkrdsi idi. Bel bir evlnm mümkün olduu qdr xüsusi bir ehtiam v tntn il icra olunmal idi. Lakin bu evlnm mrasimi çox sad bir kild icra olunmdu. Nümunvi slam qadnnn cehizi gördüyünüz kimi, çox sad bir kild hazrlanmd.

Rsulullah (s) nyin bahasna olursa-olsun, htta borc almaqla olsa bel yegan ziz qz üçün iftixaredici bir cehiz hazrlaya bilirdi. Mn Allahn elçisiym, öz mqamm qorumam lazmdr, qzm da dünyann n üstün qadndr, onun da ehtiram v heysiyytin riayt etmliy v ona sevindirici eylr hazrlamalyam. ...

Amma Rsulullah (s) mehriy v cehiz yarın zrr v ziyanlarn çox göz bilirdi. Buna gör d slamn birinci v ikinci xsiyytinin tkil etdiyi o nümunvi evlnm mrasimi bütün müslmanlara v onlarn qabaqllarna mli v öyrdici bir drs olsun dey onu çox sad bir kild tkil etdi. ...

HZ. FATM LNN EVND

Hz. Fatim (.s.) ata evindn rinin evin köçdü. Amma yad bir xsin evin getdiyini sanmayn, çünki nübuvvt (peymbrlik) mrkzindn çxb vlayt (imamt) evin getdi. Bu yeni mrkzd o nümunvi qadnn çiynin daha böyük bir vzif düdü v rsmn msuliyyt sahibi oldu. Bu evd artq bütün dünya qadnlarna slamn hqiqt v nurunu göstr bilmk üçün ev qadn kimi vzifsi, hyat yolda v uaa baxma, fdakarlq, doruluq v mhbbt haqqnda mli drsler vermsi lazmi idi.

Fatim evin bir küncün çkilib xsi hyat il mul olan, slamlı bal olan hadislerdn xbrsiz qalan v onlara diqqt etmyn bir qadn deyildi.

Fatim (.s.) lini heç bir zaman qzblndirmirdi, çünki slamn bel buyurduunu bilirdi: "Allah-Taala rini qzblndirn hr qadnn oruc v namazn, rini özündn raz salmadqca qbul etmz” .

Hzrt li il Hzrt Fatimnin ail hyatlar Peybrimizin tövsiylri istiqamtind çox xobxt keçmsin, bir-birini incitmmlrin v bir-birinin haqq v hüquqlarna ciddi kild riayt etmlrin baxmayaraq, mam li il onun arasnda bzi nizamszlqlar olduunu hdislrl isbat etmy çalanlar olmudur. Guya mirülmöminin li () buchlin qzn almaq istmi v buna gör Hzrt Fatim evin getmidir. V Hzrt Peybr Hzrt lini torpaa bulam bir halda tapb bel demidir: "Qalx, ey torpaq atas! Fatim mndndir; mnim bir parçamdr; onu incidn mni incitmidir. ...” Sonra li Peybr bel bir tsvvürd olmadn

bildirmi v birlikd ev qaytmlar. Bu hekay tamamn uydurmadr v hdisi linin leyhin çevirmk istynlrin yalandr. gr bel bir ey olsa bel, yni li leyhisslam buchlin qz il evlnmk istsydi d, bu ri mr Hzrt Fatimnin etiraz v Peymbrin bel bir tzyiqi düünül bilmz. li leyhisslam kim bu ri haqqndan mhrum ed bilr ki?!..

* * *

Peymbrimizin vfat Hzrt Fatimni drindn kdrlndirdi. Atasnn vfat etdiyin gör bel bir eir söyldi:

"Kim hmdin (Peymbrin) qbrinin torpan iylyrs, zaman keçdikc bir daha heç bir tri iylmk istmz.

Üstüm el müsibtlr töküldü ki, ayd onlar gündüzlrin üstün tökülsydi, qaralb gec olardlar” .

Hzrt Fatim bu kdr çox dayana bilmdi. Peymbrimizin vfatndan 95 gün sonra o da vfat edrk sevimli atasna qovudu.

Hzrt Fatim özü qbrinin gizli qalmasn vsiyyt etdiyi üçün li ibn bitalib onu gecnin qarannda torpaa taprd v bilinmsin dey qbri yerl bir etdi. Dümnli tamam çadrmaq üçün qrx simvolik qbr düzltdi. Bada mam li olmaqla Fatimeyi-Zhrann övladlar, bzi shablr v Hzrt Zhrann yaxn qohumlar qbrin yerini bilirdilrs d, Hzrt Fatim ciddi bir kild v qbrinin gizli qalmasn israr etdiyi üçün bunlarn heç biri qbrin yerini kimsy bildirdi. hli-Beyt mamlar da, übhsiz ki, qbrin yerini bilirdilr, lakin bzi xslr istisna olmaqla sirri heç kim açmadlar. Buna gör d Hzrt Zhrann qbrinin yeri haqqnda bir-birin zidd olan fikirlr söylnilmi v bu mövzuda tarixçilr arasnda da ixtilaflar vardr. Bzilri qbrin Peymbrin "Rövzeyi-Müthhr”sind ("Pak baça”snda, yni Peymbrin qbri il minbri arasnda), bzilri Fatimnin öz evind, bzilri Bqi qbiristannda v bzilri d mam linin qarda Uqeylin evinin yannda olduunu demilr. llam Mclisi Mühmmd ibn binsrin bel bir fikir söyldiyini demidir: "Hzrt bülhsndn (mam Rzadan) "Fatimnin qbri haradadr?” – dey soruduqda "Öz evind dfn edildi, lakin mscid genildildirildikdn sonra qbir mscidin için daxil oldu” – dey cavab verdi”;

HZ. FATMNN FZLTLR

Peymbr (s) bel buyurmudur: "Dünya qadnlarnn n üstünüdörd qadndr: "mrann qz Mrym, Mühmmdin qz Fatim, Xuvylidin qz Xdic v Fironun xanm Asiy” [10].

Peymbr buyurmudur: "Fatim (.s.) Cnnt qadnlarnn n üstünlrindndir” [11].

Peymbr bel buyurmudur: "Qiyamt günü olduqda Haqqn münadisi ri-ilahidn bel nida edr: "Ey insanlar, gözlrinizi balayn, o vaxta qdr ki, Fatim siratdan keçsin” [12].

bn Abbas bel deyir: "Rsulullahdan: "Hz. Admin Rbbindn ald v onlar vasitsil d tövbsinin qbul olduu klmlr hanslardr?” – dey sorudum. Hzrt cavab verdi: "Hz. Adm Mühmmd, li, Fatim, Hsn v Hüseyni vsil edrk Allaha dua etdi v bu sbbl d tövbsi qbul oldu” [13].

Peymbr (s) buyurmudur: "li olmasayd, Fatimy layiq bir r olmayacaqd” [14].

mam Sadiq () buyurmudur: "Fatim (.s.) Allah qatnda doqquz adla çarlr: Fatim, Siddiq, Mübark, Tahir, Zkiyy, Raziyy, Mrziyy, Mühddis v Zhra. Fatim deyilmsinin sbbi, r v pisliklrdn qorunmas üçündür. gr li () olmasayd, Fatim üçün layiq bir r taplmayacaqd” [15].

Peymbr (s) buyurmudur: "Fatim bdnimin bir parçasdr, ona ziyyt vern mn ziyyt vermidir, onu raz salan mni raz salmdr” [16].

HZ. FATMNN MAN V BADT

Rsulullah (s) Fatim (.s.) haqqnda bel söyldmidir: "Allah-Taala qzm Fatimnin qlbini v zalarn imanla el doldurmudur ki, Allahn itati üçün özünü bütün muliyytlrdn uzaq tutmaqdadr” [17].

mam Hsn () bel buyurmudur: "Anam Zhrann cüm axam sabaha qdr almlrin Rbbin ibadt etdiyini gördüm. Sabah gün çxana qdr daima rüku v scd halnda idi. Möminlrin bir-bir adlarn zikr edib onlar üçün dua edirdi, ancaq özü üçün heç dua etmdi. Bunu görünc bel dedim: "Anacan, niy özün üçün dua etmdin?” Cavab verdi: "vvlc qonu, sonra ev (yni insan özü)” [18].

Peymbri-krm (s) bel buyurmudur: "Qzm Fatim almdki qadnlarn n üstünüdür, bdnimin bir parçasdr, gözümün nurudur, qlbimin meyvsidir, bdnimdki ruhumdur, insan klind bir huridir. badt mehrabnda ayaa qalxd zaman ulduzlar yer üzündkilr nur saçd kimi onun nuru da göydkı mlklr nur saçar. Allah-Taala mlklrin bel buyurar: "Ey mlkrim, cariyrimin n üstünü olan cariym Fatimy baxn, (baxn görün) qarmda nec namaz üçün ayaa qalxmdr, Mnim qorxumdan bdninin zalar titryir, qlbi il Mn ibadt yönlmidir. Ey mlklr, ahid olun ki, Fatimnin trfdarlarn Chnnm atindn amanda saxladm” [19].

mam Hsn () is bel söyldmidir: "Dünyada Fatimdn daha abid bir kims yoxdur. Allaha ibadt etmkd o qdr ayaq üst durard ki, ayaqlar irdi” .

Ibtt, Qurann nazil olduu mrkzd doan, vhy evind böyüyn, gec v gündüz Quran ssi il hr-nr olan, Mühmmdd kimi bir atann elmindn faydalanan v li kimi bir rin evind yaayan bir xsin ibadtd bel böyük bir mqamnn olmas v ruhuna iman nurunun tclli etmsi tbiidir.

FATM V LNN ZABLI HYATI

li bir müddt o qdr çtin bir vziyyt dümüdü ki, Fatim vziyytini atasna demk üçün onun yanna getdi. Qapn döydü. Peymbr (s) Ümmüymn bel buyurdu: "Çox güman ki, qzm Fatimdir, qapn aç”. Ümmüymn qapn açd. Fatim ev girib salam verdi v atasnn hüzurunda oturdu. Rsulullah bel buyurdu: "Fatim, sn heç bir zaman bu vaxt bizim ev glmzdin, indi n olub ki?” Fatim cavabnda: "Ya Rsulllah, mlklrin yemyi

ndir?” – dey rz etdi.

Hzrt: "Allahn hmdidir!” – buyurdu.

Fatim: "Atacan, el is bizim yemyimiz ndir?” – dedi.

Hzrt buyurdu: "Allaha and olsun ki, bir ay olar ki, Ali-Mühmmdin evind ocaq qalanmr. Gözümün nuru, gl Cbrayln mn öyrtdiyi be klmni sn öyrdim. De ki:

"Ey vvlkilrin v sonraklarn Rbbi, ey yegan qüvvt v güc sahibi, ey miskinlrin balaycs v ey mrhmt ednlrin n mrhmtlisi” .

Hz. Fatim duan öyrnid evin qaytd.

Hz. li: "Haradaydn?” – dey sorudu.

Fatim: "Dünya tlb etmk üçün getmidim, fqt axirt üçün düstur alb qaytdm” – dedi.

Hz. li: "El is bu gün günlinin n xeyirlisidir” – dey buyurdu.

Bir gün Peynbr (s) Fatimni ziyart edib hal-hvaln sorudu. Fatim cavabnda bel dedi: "Atacan, xstym, bundan daha da pisi yeyilsi heç nyin olmamasdr”;

Hzrt buyurdu: "cba, dünya qadnlarnn n üstünü olman snin üçün yetrli deyilmi?”[20]

HZ. LNN NZRND FATM (S.)

Bir qadn tanmann n gözl yolu rinin onun haqqnda dediyi sözdür, çünki r öz hyat yoldan digrlrindn, htta anasndan v atasndan da daha yax tanyr v onun düünc, hal v vziyytini, yax v ya pis adtlrini daha yax bilir. Buna gör d Hz. li () hyat yolda Fatimni hr ksdn daha yax tanyar v onu baqalarndan daha yax trif v vsf ed bilrdi. mirülmöminin linin Hz. Fatim haqqnda çox sözleri vardr, lakin mn burada o Hzrtin sadc iki sözünü zikr etmkl kifaytlirm: lk sözü evlndiklri günün ilk sabah Rsulullahn sualna cavab olaraq buyurduu sözdür. Rsulullah linin evlndiyi günün ilk sabah zifaf otana glib kürknindn: "Hyat yoldan haqqnda n dey bilrsn?” – dey sorudu. Hz. li cavabnda: "Allaha itat etmk üçün n yax yardmçdr” – dedi[21].

kinci sözü is Hz. Fatimnin ömrünün n son saatlarnda buyurduu sözdür. mirülmöminin li v Fatim o son saatlarda ba-baa qaldlar. Fatim vidalamann n son saatlarnda liy bel dedi: "miolu, sninl yaadm müddtd qtiyy n yalan danmadm, xyant etmdim v heç bir vaxt sn qar çxmadm”;

li () da cavabnda bel buyurdu: "Haa, snin Allah tanma mqamn, yaxln, tqvan v Allahdan qorxun mn qar glib, sni qnamamdan çox-çox ucadr; snin (bu dünyadan) ayrlman mn çox ar glir”[22].

Hz. li evlilik hyatnn balancnda Hz. Fatimni Allaha itat etmk üçün n yax yardmç olaraq vsf etdi: "Allaha itat etmk üçün n yax yardmçdr”, – cümlisi qsa bir cüml olmasna baxmayaraq, çox hatlidir. Bu cümld

evl̄nm̄nin h̄dfinin, insann hyat yoldandan Allaha itat etmk üçün yardm almaq olduunu byan etdi. Hyat yolda Hz. Fatimni bu id daha çox müvffq olmaq üçün n yax bir kömkçi kimi gördü. Fatimnin n son vida saatlarnda da onun ürfan, göz̄ i icra etmkd, tqva v Allahdan qorxma mqamn öydü v keçmidki görüünü tyid etdi. Baa düülür ki, Hz. Fatim evlilik müddti boyunca Allaha itat etmkd v vlaytin ar msuliyetl̄ini icra etmkd o Hzrt mane olmad kimi hyatn bütün yönrl̄ind onun yardmçs da olmudur.

Hz. li adi bir müsl̄man deyildi. slamn ikinci seçilmi xsiyeti, fdakar v güclü bir sgri idi. daltli, zahid, sxavtli, yardm edn, brabrl̄iy göz qoyan, baqalarn özündn üstün tutan, tqval, bir söz̄, müsl̄manlarn v̄lisi v Rsulullahn xlifsi idi. Özü v ailsi çtinlik içrisind yaayrdlar v sahib olduqlar eyl̄ri Allah yolunda xrclyirdilr. Beytülm̄al müsl̄manlarn arasnda brabr olaraq t̄qsim edirdi; heç kimi baqasndan üstün bilmirdi. Htta özünün, Hsn v Hüseynin pay da baqalarnn payndan artq deyildi. Qarda Uqeyl Hz. liy ehtiyacn söyldiyi zaman Hzrt digr müsl̄manlara verdiyi paydan bir az artn ona vermdi.

mam Sadiq () Hz. li () haqqnda bel buyurur: "li ibn bitalib yemk v davran baxmndan hr ksdn daha çox Rsulullahha bnzyirdi. Özü çörk v zeytun yeyrdi, amma xalqa çörk v t verrdi. Evin suyunu v odununu hazrlayard; Fatim (.s.) da un üyüdr, xmir yourar, çörk biirrdi, paltarlarn yuyar v crq paltarlarna yamaq vurard” [23].

mirülmöminin li () özü üçün hr cür imkann mövcud olduu xilaft zamannda dünyaya müracit edrk bel buyurdu: "Ey aa dünya! Mnmi yönldin? Yoxsa, mnmi meyil etdin? Heyhat! Heyhat! Mndn baqasn aldat, mnim sn ehtiyacm yoxdur, sni artq dönüü olmayan üç talaqla boadm” [24].

Bli, bel bir xsiyet sahib idi mirülmöminin li (). V bel yaamaq istyirdi, bel yaamaq üçün d uyun bir hyat yoldana möhtac idi. Hz. Fatimdn baqa bir qadnn onun hyat yolda olmaa lyaqtli yox idi. Hz. li sadc onun haqqnda bel dey bilrdi: "Allaha itat etmk üçün n yax yardmçdr”

Bli, burada Hz. Fatimnin üstün chtl̄ri ortaya çxr. Onu Hz. linin tk layiqli hyat yolda olaraq tanya bilirik. Fatim Hz. linin evind onun istyin uyun yaad, Allaha itat etmkd v üzrin dün vzifni yerin yetirmkd h̄mi o Hzrtin yardmçs oldu. Hz. Fatim özü islami davranlar il Peymbrin övlad v Hz. linin hyat yolda olmaa lyaqtli olduunu isbat etdi. Budur, bu sbbdndir ki, Peymbr (s) trfindn dünya qadnlarnn n üstünü olaraq tantdrld. Fatim slamn nümunvi qadndr v müsl̄man qadnlar ondan hyat drsi almaldrlar .

HZ. FATMNN QADINLAR HAQQINDA GÖRÜÜ

li ibn bitalib bel buyurur: "Bir gün bir qrup shab il Peymbrin hüzurunda olduumuz zaman Hzrt shaby bel buyurdu: "Qadnn mslhti

nddir?”;

Heccedil; kim doru bir cavab ver bilmdi. shablr dald vaxt mn d ev getdim. Rsulullahn sualn Fatimy solum; yldim. Fatim bel buyurdu: "Mn cavabn bilirm, qadnn mslhti onun namhrm bir kiini golum;rmmsi v namhrm bir kiinin d onu golum;rmmsinddir”.

Rsulullahn huum; zuruna getdiyim zaman Hzrt: "Fatim sualnza bel cavab verdi” – dey rz etdim. Hzrt onun solum;zum;ndn heyrlib bel buyurdu: "Fatim bdnimin bir parccedil;asdr” [25].

gr insan mnasz hissirini bir knara qoyub al il duuml;uuml;ns, nticni yaxca aradrsa, al Hz. Fatimnin cavabnn qadnlarn mnftlirini tmin edck v onlarn dyr v mqamlarn cmiyytd qoruyacaq n golum;zl cavab olduunu tsdiq edckdir. Ona golum;r ki, gr qadnlar kiilrin onlardan Izzt ala bilcklri v hr yerd onlar üçün sapqnlq vsilsi ola bilcklri bir kild evdn çxb kiilrl münasibtd olarlarsa, gnclr sla evlnm v ail qurma msuliytyi altna girmzlr. Bu molum;vzu cmiyytin zrrin olub ana v atalar çxlmaz vziyytd qoya bilcyi kimi, qadnlarn da zrrin olacaqdr. gr qadnlar golum;zlliklirini yad kiilr golum;strrk, onlar özlin czb edib minlrl qlbi l alarlarsa, kiilr, ümumiyytl, mhrumiyytl qar-qarya olduqlar üçün v qeydsiz-rtsiz istklrin çatdqlarna golum;r ruhi xstliklir, sinir pozunluu v ümidsizlikl düçar olacaqlar. Bu molum;vzunun nticsi d, ümumiyytl, qadnlarn zrrin olacaqdr. Buna golum;rdir ki, kiilrdn bzilri hr cür hiyl v klkbazlqlardan istifad edrk günahsz v saf qzlar aldadr v onlarn ifft v heysiyyt srmaylirini zdlyir v onlar fsad v bdbxtlik bataqlna sürüklyirlr.

rli qadnlar rlinin digr qadnlara baxdn, ümumi mclis v toplantlarda onlarla ünsiyytd olduqlarn golum;rdüklri zaman qsqanclq duyular ba qaldr v onlarda sui-znn yaranr v baqa bu kimi sbblr golum;r isti yuvalarn soyudub dadrlar.

gr kii namhrm qadnlara baxarsa, istr-istmz onlarn arasnda öz halal hyat yoldandan daha golum;zl v daha cazibdar bzi qadnlar golum;rckdir. Çox zaman incidici söz v qnamalarla hyat yoldan rahatsz etmy balayacaqdr. Yersiz tnqid v bhanlrl sfal ail ocan yandrc chnnm döndrckdir.

Muum;stqil bir düünc il xsi iin v iqtisadi faliyytin balayan bir kii gr i gedib-glnd v i yerind açq-saçq, br-bzkli qadnlarla qarlaarsa, istr-istmz cinsi hissirinin tsiri altna dück v qlbi onlara ram olacaqdr. Artq bel bir kii müstqil bir fikirl qazanc, i, thsil v elml mul ola bilmyck v iqtisadi faliyytindn geri qalacaqdr. Bu zrr dözmkd, übhsiz ki, qadnlar da rik olacaqlar.

Lakin gr qadn örtülü olarsa, öz mqamn v dyrini kiinin qlbind daha yax qoruya bilr. Qadnlar cmiyytin ümumi mnftlirini daha golum;zl qoruyub cmiyyt üçün daha yararl v müsbt addmlar ata bilrlr .

slam qadnn örtünmy riayt etmmsi halnda, cmiyytd xlaqi çöküntünün yaanaca, huum;zur v mniyytin yox olaca, ifft v hya duyusunun ziflycyini bildiyin golum;r qadndan istmidir ki, islami örtünmy riayt etmkl cmiyytdki bu fsadn v xlaqszln qarsn

alsn. Milltin trqqi v inkiafna kömk edrk fdakarlq göstrsin.

Budur, buna gördir ki, vhy evind trbiy görn nümunvi slam qadn qadnlar haqqnda görüünü bel byan etmidir: "Qadnlarn mslhti onlarn namhrm kiilri v namhrm kiilrin d onlar görmdiklri bir kild yaamalarndadr” .